




Bakı Dövlət Universiteti
Fizika fakültəsi
Tədris-Metodiki Şurasının
2018 / 2019-cu tədris ili üzrə
HESABATI



Məruzəçi : Tədris-Metodiki Şuranın sədri

Əhməd Abdinov

Tədris-Metodiki Şuranın iclası



15 oktyabr 2019-cu il


Fizika fakültəsinin Tədris-Metodiki Şurası haqqında

Fizika fakültəsinin Tədris-Metodiki Şurası indiki tərkibdə 15.12.2015-ci ildə Fakültə Elmi Şurasının iclasında **sədri “Fiziki elektronika” kafedrasının müdiri Əhməd Abdinov** olmaqla **7 nəfərdən ibarət** seçilmiş və Universitet Rektorunun 28.12.2015-ci il tarixli əmri ilə səlahiyyətliliyi təsdiq olunmuşdur.

Bakı Dövlət Universiteti Fizika fakültəsi Tədris-Metodiki Şurasının yeni tərkibdə ilk iclası



11 yanvar 2016-cı il



Tədris-Metodiki Şuranın STRUKTURU

**Sədr
Əhməd Abdinov**




**Sədrin müavini
Mehdi Mahmudov**

**Elmi katib
Kəmalə Alışeva**

**Nəzəri fizika
fənləri üzrə Fənn
komissiyası
Sədr
Faiq Paşayev**

**Təcrübi fizika
fənləri üzrə Fənn
komissiyası
Sədr
Əli Hüseynov**

**Üzvlər
Mehdi Mahmudov
Kəmalə Alışeva**



**Üzvlər
Rəhim Rəhimov
Rəfiq Bağirov**

Tədris-Metodiki Şuranın fəaliyyət çərçivəsi

Tədris-Metodiki Şura öz fəaliyyətini Fizika fakültəsinin Elmi Şurası tərəfindən təsdiq olunmuş «İş planı» üzrə və «Əsasnamə»nin müddəalarına uyğun qurmuşdur.

Həmin fəaliyyət zamanı nəzərə alınmışdır ki, Tədris-Metodiki Şura inzibati-administrativ nəzarət və icra funksiyalarına malik olmayıb, Fakültə Elmi Şurasının və Dekanlığının yanında fəaliyyət göstərən məşvərətçi ictimai qurumdur.

Onun əsas hüquq və vəzifələri fakültədə tədris prosesinin yüksək səviyyədə təşkili və uğurla həyata keçirilməsini təmin etmək məqsədi ilə Fakültə Dekanlığına, Elmi Şurasına, fakültədə tədris prosesini həyata keçirən kafedralara, eləcə də professor-müəllim və yardımçı heyətə müvafiq metodiki tövsiyələr, təkliflər təqdim etmək çərçivəsində məhdudlaşır.

Mütəxəssis hazırlığı üçün lazım olan şərtlər

1. Təlimin məzmunu (İxtisasın proqramı) -
Tədris planı
2. Fənnin məzmunu – Fənnin baza proqramı
3. Kadr potensialı
4. Maddi -Texniki baza
5. Tədris ədəbiyyatı
6. Monitoring

Təlimin və tədrisin məzmunu

I Tədris planları II Fənn proqramları Bakalavriatura pilləsi:

2 ixtisas üzrə (“Fizika” və “Fizika müəllimliyi”) – **Qrifli-105**


Rus və ingilis dillərində - **var.**

Magistratura pilləsi:

17 ixtisaslaşma üzrə – **180;**

Qrifli – 25;

Rus və ingilis dillərində - **var.**



TƏDRİSİN MƏZMUNU

BAKALAVRİAT PİLLƏSİNİN TƏDRİS PLANLARI:

- **fənlərin ardıcılığı** qanedicidir;
- **riyaziyyat və dil** fənlərinin saatı azdır;
- tədris planlarının Avropa İttifaqı Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinning layihəsi çərçivəsində Avropalı ekspertlər ilə birlikdə hazırlanmış Yeni layihəsində **nəzərə alınıb.**

MAGİSTRATURA PİLLƏSİNİN TƏDRİS PLANLARI:

- tədris planlarının tərtibində **Beynəlxalq və Dövlət Standartları** lazımınca **nəzərə alınmayıb.**
- yeni «Dövlət Standartları» hazırlanarkən nəzərə alınmalıdır

Maddi-Texniki Baza və Kadr Potensialı

Elmi-Pedaqoji Kadrlar:

Digər 18 kafedralardan - 28 nəfər

Fakültənin 9 kafedrasından - 78

Professor - 20

Dosent - 45

F.ü.f.d. müəllim - 13

0,5 ştat - 12 vəzifəli + 9 sırası

Kənardan Əvəzçiliklə və

Saathesabı müəllim - 37 nəfər

**Fizika Fakültəsi Kafedralarının
ümumi dərs yükü - 55035 saat**

Tam stat: olmalıdır - 96 nəfər

var - 68 nəfər

Maddi-Texniki Baza:

Tədris laboratoriyaları - 22

Auditoriya fondu - ?

“Fizika müəllimliyi”

Tədris laboratoriyaları - ?

Praktikum dərsləri:

- Yeni avadanlıq - var;

-Yeni “Qaydalar” - var;

- Yeni ədəbiyyat- var.

- Laborant - ?

Tədris ədəbiyyatı ilə təminat

Azərbaycan
dilində – **tam**;

Rus dilində – **tam**;

İngilis dilində –
qaneedici;

İnternet
resursları - **kifayət
qədər**.

Mühazirə
mətnlərinin
əlyazma və elektron
versiyaları
– **əsasən var**.

LAZIMDIR:

- **tamamlamaq**;
- **kafedranın
İnternet sahifəsində
yerləşdirmək**.

Sillabuslar
(İşçi fənn
proqramları) – **var**.

Tələbələrin biliyinin monitorinqi

Başlanğıc:

- fənn müəlliminin ilk dərslərdəki sorğu-söhbəti.

Cari:

- məşğələ dərsləri;
- laboratoriya işləri;
- sərbəst işlər;
- kollokviumlar.

Qənaətbəxş

Aralıq:

- semestr imtahanı;
- kurs işlərinin müdafiəsi.

Qənaətbəxş

Qalıq:

- Yekun Dövlət Attestasiyası;
- “Buraxılış işləri”nin müdafiəsi;

- Bakalavrların hamısı «Buraxılış işi» etməlidir
- Qalıq biliyi?
- Müstəsna hallarda müəyyən bir ixtisas fənnindən əlavə «Dövlət imtahanı»

KAFEDRALARLA İŞ

FİZİKA FAKÜLTƏSİNİN

9 kafedrasında **55035** saat
dərs yükü:

- dərs yükünün **bölgüsü**;
- **mühazirə mətnlərinin hazırlanması**;
- **sillabusların yoxlanılması**;
- **imtahan biletlərinin yoxlanılması**;
- **açıq dərslər** - kafedralarla birlikdə **62** müəllimin **91** dərsi dinlənilib.

MÜƏLLİMLƏR:

- **“Keyfiyyətsiz dərs”** - yox;
- müəllim-tələbə **“konflikt”i** - **1** hal.

Yeni Tədris və Metodiki Ədəbiyyatın HAZIRLANMASI



Fənn proqramları:

- 4 əlyazma
- 4 müsbət rəy



Dərslik və Dərs vəsaiti:

- 8 əlyazma
- 8 müsbət rəy



Cari işlər

Tədris-Metodiki Şuranın özü tərəfindən irəli sürülüb, həyata keçirilənlər

Fakültənin dekanlığı və kafedraları tərəfindən irəli sürülüb həyata keçirilənlər

Universitetin Tədris-Metodiki Şurasından daxil olub **həyata keçirilənlər**

Universitetin Rəhbərliyi və Universitet Elmi Şurası tərəfindən daxil olub **həyata keçirilənlər**


Tədris-Metodiki Şuranın **12 iclası**

Təkliflər

Fizika fakültəsində tədris olunan əsas ixtisas fənlərinin tədrisində fənnin hər hansı müəyyən bir kafedraya təhkim olunmasına deyil, həmin fənn üzrə daha yüksək səviyyədə ixtisaslaşmış və pedaqoji səriştəyə malik müəllimə verilməsi məsələsinə baxılması məqsədə uyğun sayılsın

“Fizika müəllimliyi - 050104” ixtisası üzrə bakalavriat təhsil pilləsinin “Tədris planı”na yenidən baxılsın və bu ixtisas üzrə tədris olunan bəzi fənlərə dair “Tədris laboratoriyaları”nın yaradılması məsələsi Universitet Rəhbərliyindən xahiş olunsun

Fizika Fakültəsi Tədris-Metodiki Şurasının 2018/2019-cu tədris ili üzrə "İş Planı" Fakültə Elmi Şurası tərəfindən təsdiq olunsun



**Bizimlə Əməkdaşlıq etdiklərinə
və Bizə qayğı göstərdiklərinə
görə minnətdarlığımızı
bildiririk:**



**Fizika fakültəsinin
dekanına**

Universitet TMŞ-na

**Fizika fakültəsinin
dekan müavinlərinə**

**Fizika fakültəsində dərs
aparan kafedraların
müdirlərinə**

**Fizika fakültəsinin
əməkdaşlarının
hamısına**

**DİQQƏTİNİZƏ
GÖRƏ SİZƏ MİNNƏTDARIQ!
HAMİNIZA SAĞLAM ÖMÜR VƏ
İŞLƏRİNİZDƏ UĞURLAR
ARZULAYIRIQ!
FİZİKA FAKÜLTƏSİNİN
TƏDRİS-METODİKİ ŞURASI.
22 oktyabr 2019-cu il**

